

Buraxılışın əsas xəbərləri:

- **Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının təsdiq edilməsi**
- **Azərbaycanda PwC Akademiyası "Qeyri-maliyyə menecerləri üçün maliyyə" mövzusunda yeni təlim elan edir**



Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi və Hüquq Xidmətləri Departamentinin Rəhbəri, İdarəedici Direktor
arif.guliyev@pwc.com

Elçin Məmmədov, Direktor, Hüquqi Praktikanın Rəhbəri
elchin.mammadov@pwc.com

Aysel Süleymanova, Marketing və Kommunikasiya məsələləri üzrə Rəhbər
aysel.suleymanova@pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2019 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının təsdiq edilməsi

Azərbaycan Respublikası Nazirlər Kabineti 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını təsdiq etmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Sosial sığorta haqqında Qanunda son dəyişikliklərə və əlavələrə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin maddəli işdən aylıq gəlirlərinə 2019-cu ilin 1 yanvar tarixindən etibarən 7 il müddətində güzəştli vergi qoyma tətbiq olunacaq. (Bax, PwC Azerbaijan Times 20 sayılı Buraxılış)

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan işçilər qeyd olunan vergi güzəştlərindən yararlanma bilməyəcəklər.

Nazirlər Kabinetinin qərarı təsnifləşdirmə üçün növbəti meyarları müəyyən edir:

1. Neft-qaz müəssisələri:

1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr*;

*Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

1.2. hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sənədlər üzrə podratçılar və əməliyyat şirkətləri;

1.3. 1.1 və 1.2-ci yarımbəndlərində göstərilən müəssisələrə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olan xarici və yerli subpodratçılar.

PwC Azerbaijan Times

02 sayılı Buraxılış, Son Dəqiqə Xəbərləri

1.4. Təqvim ili ərzində yaradılan subpodratçılar (qeydiyyatdan keçən vergi ödəyiciləri), ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) 1.1 və 1.2-ci yarımbəndlərində göstərilən müəssisələrə bağlanmış müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu ayadək, əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edə bilərlər. Növbəti ayın 1-dən etibarən (növbəti aylar gəlirlərin nisbətindən asılı olmayaraq) bu müəssisələr təqvim ilinin sonunadək güzəşt hüququnu itirəcəklər. Növbəti ildən bu müəssisələr mövcud subpodratçı kimi, 1.3 yarımbəndində qeyd olunan qaydanı əsas götürməlidirlər.

2. Dövlət sektoru müəssisələri:

2.1. dövlət adından yaradılan publik hüquqi şəxslər;

2.2. büdcə təşkilatları;

2.3. dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar;

2.4 səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər.

Bu Qərar 2019-cu il yanvarın 1-dən etibarən qüvvəyə minir.

Azərbaycanda PwC Akademiyası "Qeyri-maliyyə menecerləri üçün maliyyə" mövzusunda yeni təlim elan edir.

Bu praktiki və interaktiv təlimin məqsədi təlim iştirakçılarının çalışdıqları təşkilatların və qrupların maliyyə vəziyyətini və fəaliyyətini təhlil etmək və təkmilləşdirməkdə köməklik göstərməkdir. Təlim iştirakçıları praktiki nümunələrdən, qabaqcıl təcrübə və öz təcrübələrindən istifadə etməklə, maliyyə vəziyyəti haqqında hesabat, məcmu gəlir hesabatı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, hesablar və büdcə kimi əsas maliyyə sənədləri haqqında məlumat əldə edəcəklər. Bundan əlavə, iştirakçılar dövriyyə kapitalı, büdcə, proqnozlaşdırma, investisiya qiymətləndirmələri, əmsalların təhlili və s. kimi

maliyyə anlayışları ilə tanış olacaqlar. Proqram hər bir mövzuya dair praktiki məşğələlərdən ibarətdir.

Təlimin əsas mövzuları:

1. Maliyyə funksiyası haqqında ümumi məlumat. Buraya nə daxildir?
2. Sektorlar üzrə maliyyə hesabatlarının strukturu və təhlili
3. Maliyyə hesabatlarında seçilmiş satir maddələrinin mühasibat icmalı (debitor borclar, kreditor borclar, mal-material ehtiyatları)
4. Əmsalların təhlili və şərh
5. Dövriyyə kapitalının idarə edilməsi əsaslarının təhlili
6. Büdcə və proqnozlaşdırma effektiv maliyyə idarəetmə vasitəsidir
7. Xarici investisiya qərarları
8. Xəzinə əməliyyatları ilə bağlı müasir məsələlər

Təlim detalları:

- Təlimin keçirilmə tarixi: 8-9 aprel 2019
- Təlimin keçirilmə vaxtı: 9:30- 17:30
- Təlimin keçirilmə dili: İngilis dili
- İştirak haqqı: hər bir iştirakçı üçün - 650 AZN (ƏDV xaric); 12 nəfərlik qrupdan ibarət korporativ müştərilər üçün - 5,000 AZN (ƏDV xaric)

Qeydiyyat və əlavə məlumat üçün:

Sevinc Ələkbərova:

+994 50 278 62 33

Sevinj.Alekperova@pwc.com